

Pocziya dağlarına doğru İlham Qazaxlinın yolu təmkindən keçir. Sözünün güvəci ilə zaman-zaman pocziya dağlarına doğru yoldan dönməyib. Axır-əzel varlığının tanrı dağları bildiyi məramına yetəcəyinə sənsiz inamı var. Doğrusu, mən eştirməmişəm ki, İlham hansısa bir möclisdə, ya haradada inamdan çox qeyri-tovazlı kimi sesslənən "san mani sözümüzdə gör" dediyini, amma onun inamlı, ağlin və hissincə qovuşduğunda yaratdığı şeirləri bütün semimiyiyeti ilə öz oxucusuna məntiqini bütün aydınlığını ile açır. Yeni meni sözümüzdə axtar, sözümüzdə gör. Mənən kimliyimi bilmək istəyirsənəsə sözümü ara. Əslində bu bir şair manifestidir. İnsanlığa, zamanına varlığına acan həqiqətdir.

Mövlana Füzili "Ver söza ehya ki, tutduqça səni xabi-acal edə hər saat səni ol uygudan bidar söz" - deyəndə sözün gücünü, sözün nəyə qadir olduğunu diqqətə çəkmiş istəmişdi. Nizami da sözü dünyanın naxış adlandırmışdı. Təzə sözü köhnə qızıldan üstün bilməşdi. İlham da səlefərinin söz ucalığında tacdarlığın möhtəşəmliyində sakın olan uluların sözüñun davamı olaraq "sözə hayat verən sözlə ucalar" qənaetindədir.

İlham Qazaxlıının poetik yaradılığında mövzu rəngarəngliyi diqqəti çəkir. O, bir mövzu hüdudlarında qapanıq qalmır. Heyati ən təzadlı rəngləri ilə sözə gətirməyə çalışır. Şübəsiz, bu rənglərin içorisində sevgi laşları da kifayət qədər güclüdür. İnsanlığın qarşılaşdığı ağrı-acıları da İlham Qazaxlı özünüñkü bilir. Sözdündə, sonətində vətəni idealize etməkdən, torpağı ideal və amal bilməkdən sanki mənəvi zövə alır.

Sâir üçün sevgi həyatı iksirdir. İnsanı həyata bağlayan, yaşamağa çağırın əsas duyğudur. Elə ona görə de İlham Qazaxlı “*Məni bu həyata sevgi bağladı*” deyəndə çox haqlıdır. Şübhəsiz, İlham Qazaxlı yaşadığını dövrün ziddiyətlərini de yaxşı görür. İnsanlıq əleyhinə yönələn terroru, cinayətləri düşmənin haqsızlığını dünyanan göz yummamasını da tekce görmür, həm də bunu çox acı duyğularla mahiyyətine qoşır anlayır. Bir insan üçün yaşadığı zamanın ağrısını, dərdini, kədərini daşımaq asan olardı. Cündiki bu hissələr, bu duyğular elə insan üçündür. Amma həyati gözden salan, yaşamağı insan üçün məsəqqətə döndərən elə heyat hadisələri var ki, burada dözüm kara gelmir. Sadəcə insan gözündən düşmüş dünyani daňa bir də gözüne qaytarmaq istəmir. Görünür, insanın intiharlarla cəhd etməsi, yaşamadın könüllü imtinasi bu səbəblərlə çox bağlıdır. Və sâir İlham Qazaxlını da həyatdan ikrab edəcək bir psixoloji duruma gətişən də elə bu amillərdir. Amma İlham Qazaxlinin çıxış yolu tapmayan, ölümü nicasat bilənlərdən fərqli olaraq istinad qaynağı var. Onun həyata, yaşamağa sonsuz sevgisi ümidi lərinin qırılmasına qoymur, inamını mühafizə edir. Zənnimcə, onun “*Məni bu həyata sevgi*” deməsinin kökündə elə sevginin istinad olmadığı əsasdır:

Göz açıb dünyaya geldiyim gündən,
Bir gözüm gülsə də, biri ağladı.

Nə qədər əzablar çəksəm də belə,
Məni bu həyata sevgi bağladı.

Bəslədim qəlbimdə xoş arzu, niyyə
Yad oldu könlümə həsəd, kin, nifri
Ruhumu oxşadı ülvi məhəbbət,
Məni bu həvətə sevgi bağladı

Məmən olmayı sevgi bağladı.
Demek, şairin ruhunu oxşayan ülvi məhəbbət onun üçün tükənməz güc mənbəyidir. Çünkü o, könül dünyasına ülvi məhəbbət adlı bir aləm yerləşdirib. Bu aləmdən konar onun mənəvi dünyasında boş yer yoxdur. İnsanın qəlbini, ruhunu, varlığını iddən elexırda hissələr var ki, son neticədə bu xırda hissələr həyat üçün təhlükə mənəvəyinə çevirilir. Bunlar həsəddir, kindir, nifrətdir. İlham Qazaxlinin mənəvi mühitini qoruyan, onun həmişə durulduğunu təmin edən sevgi hissidiir. Bu hiss o qədər güclüdür ki, həmin xırda hissələri öz içərisinə buraxmır. Şübhəsiz, şair üçün sözünün səngərində sabit-qədmən olmaq, tutduğu ucalığı hifz etmək mənəvi potensialının daxili imkanlarının ehtiyatlarından çox asildir. Ona görə de İlham Qazaxlı iradəsinin, inamının özünəndən təminatı hesab edir. O, mərdləri özüne dost bilir, acı dörd'ləre yalnız bu mənəvi te kaşlaqla qalıb gəlir.

Güclü iradəmle aşdım sədərə,
Qoymadım yaxına acı dərdləri,
Özümə dost bildim yalnız mərdləri,
Məni bu həyatə sevgi bağladı.

Yolumu azmadım, öhdə düz oldum,
Nə özümdən razi, nə acız oldum,
Könüllərdə nəğmə, dildə söz oldum,
Məni bu həyata sevgi bağladı.

İllaham, borcluyam qələmə, sözə,
Sevgidə görmüşən neçə möcütə,
A dostlar, açıram sırrımı size,
Məni bu həyata sevgi bağladı.
Nehayət, çox doğru deyir. O, könüllərdə nəğmə,
ildə söz özülməgina görə onu həyata bağlayan sevgili
və baş eyir. Ən başlıcası, o bu sevgini qəlbində əbə
i yanın ocağa çevirir. Və bunun üçün sözə, qələ
mə borcu olduğunu deyir. İlham Qazaxlinin şeirlə
ndə Azərbaycan ədəbiyyatının tarixi ənənələr
ən gələn yolu görmək çox asandır. Çünki bir çox
allarda o ənənələri yaşatmaqla özünü sözündə qə
rılı bilir. Onu da qeyd etmək yerinə ruhdan gələn yolu hansı sələfin
qazaxlinin ənənəvi rühdən keşfetməsi onu təkrar elemir. Yeni ruh və duyğu
sələfinin varlığına təzə rənglər qatır.

İlham Qazaxlıının Yunis İmrənin ruhuna uyğun motivlə qələmə aldığı şeirinin mahiyyəti göstərir ki, sələflərindən sadəcə forma baxımından bəhərlənmişdir. Onların ruhunu əzx etməklə öz zamanına müsbətibindən keçirir. Və bu röng'ləri qarşalarla xucusuna çatdırır: "İnsan ömrü bənzər çaya, Yön almaz evni məcraya, Saf dilsizlə bu dünyaya, Gələn-



hunun səsini İlham Qazaxlıının misralarının arasından da eştiđim: "Hökkel elđdım yaddaşma, Ən fərqli gürümü. Sildim ömrə kölgə salan, Uğursuz, nəhs illərimi". Mülliif vətən eşqi ilə bağlı çatdıđı ucalığa yolu əslində bütün ömrü boyu golib. Bu yollarda onun başınan çox işler gelib. Çetin günlərdə olub. Hətta bəzən bu çətinliklər illərə deçilib. Amma onu ruhundan, varlığından çığırın duyuları, vətən sevgisinə doğru gedən yolunun qarşısını kəsə bilməyib: "Qorxutmadı könklüm qəm, Hayat eşqim olmadı ki. Məhbəbatla yazdı qələm, Uğur saxlı əllərimi". Özü demiş, onu qəm勒, kədərlər qorxutmayıb. Ele bil ki, bu şeirdə biz vətən sevdalısı yolunda özünə ustad bildiyi Ə.N.Oxtayın yolunu davam etdirir. Nəhayət, vətən sevgisi yolunda sabit-qədəm olduğuna görə eşqinin mehribəri olan vətən ucalığına gedən yolun uğuru onun əllərini sixır, özünü məmmun bılır. Çünkü o, bu yolda maddi heç nə ummayıb. Vətəni özüne maddiyyat baxımından qazanc mənbəyi bilməyib. Neyə sahib olubsa, ona qane olub. Azlığın, çıxluğun fərqində olmayıb. Çünkü onun ruhunu pərvazlandıran sazi, sözü var. Saz-söz onun üçün dünyanın bütün maddiyyatlarından daha üstündür: "Qanə oldum qoxa-aza, Kənül verdim sözə-saza. Əldə qələm yaza-yaza, Bəyaz gördüm tellərimi". Burada maraqlı bir məqam var. O səbrlə öz yoluna davam edir. Saza, söza tapınır. Və öten zamanı sanki görür. Amma yaşın bir məqamına golib çatır ki, o sanki özünü ruhu ilə, mənəvi mühiti ilə təzədən başa düşür, təzədən tanır. Və keçdiyi yola iftixarla baxır. Ən maraqlısi odur ki, artıq saçının bəyazlıq alması, özünün də yaşa dolmağı ölüb-keçən illərin əvəzi kimi ona təskinlik olur. Ən başlıcası, o, vətən eşqini ömrüne əvəz bilir. Bu eşqə yaşa bilyidi üçün özünü xoşbəxt sanır. Şairi başa düşən oxucu da onun vətən sevgisine görə dar ağacından asılmış ustadin davamçısı kimini görür: "Vətən eşqi ömrümə tən, Şair etdi mənə vətən, Hörmət bəslədi hər ötən, Sevdim mən də ellərimi!". Bu yolu keçmək, özü də hemişə ucalığa doğru irəliləmək kəcmək asan başa golmir. Əlbətə, onu bələlərə tuş olan xalqın içinde görürük. Bütün ruhu ilə, varlığı ilə insanlara bağlılığını hiss edirik. Ən başlıcası, onu məmənunluğla çatdırılan ellərin saira sevgisidir.

İlham Qazaxlı üçün yaradıcılığı onun əsas fəaliyyət meydənidir. Şeirləri ilə, könlülli oxşayan lirikası ilə insanlığının yuxarıda qeyd etdiyimiz kimi ucağılaşsınlar. Təsəddüfi devil ki, o, seirlərinin həyatını

“SƏN MƏNI SÖZÜMDƏ GÖR”

İlham Oazaxlinin seçilmiş seirlərinə “ön söz” əvəzi

lərə salam olsun!”. Bəli, burada həm də üzünü gələcəyə tutmaq var. Dünyaya gələcək nəsillərə saf duyğular diliəməklə onları həyatın gözəlliklərini qorumağa sövq etmək istəyi var. Bütün bunlar İlhamın bir şair kimi insanların təbiətin qorumaq, onun saflığını hifz etmək, insanı ucalığında saxlayan gücü tərənnüm etmək istəyi var. Əslində bu elə şair misiyasıdır. Şair əgər cəmiyyəti, insanları hifz etmirsə, qorumaq istəmirsə, onun sözü insanların varlığına, ruhuna yol tapa bilməz.

Əlbettə, o, həyatın göldi-gedərini yaxşı bilir. Çünkü yaşının ekvator xəttində çatmaq məqamını yaşayır. Koroglu yüz ilin ucalığında dayanıb hayatı tərənnüm edirə, şair də elə bu həyatı qorumağı özüne borc bilmişdir. Bu səbəbdən o, qəlbində xoş niyyəti, dilekləri olanları əsas tutur, onlara dəyər verməyi əsas bilir: "Qazaxlı, yaşınan yazı, Yazılına yoxdu pozu, Qəlbində xoş niyyət, arzu, Olanlara salam olsun!". Keçmiş dəyer kimi yaddaşlarında yaşayır. Təcrübə kimi insanın həyatını qurmasında yardımçı vasitə olur. Bütün hallarda gələcək nəsillər özlərin-əvi əvvəlki zamanın istor maddi, istorse də mənəvi irsi üzərində boy atır.

İlham Qazaxlı sözünün haradan gəldiyini bilən şairdir. İstər lirik sevgi mətnlərində, istərsə də, vətən ruhuş seirlərində özündən əvvəlki sənətkarların ruhunu yaşatmağı özüna borc bilir. Bir cənubluş şair vardi: Əlirza Nabdi Oxtay... Onu fars rejimi əle vətən sevdalısı olduğunu görə edam etmişdi. O deyirdi ki, "məni sən şair elədin, vətən". Demək vətən sevgisinin onun bütün varlığını sarması sözünün canına çevrilmişdi. Son ana qədər, boğazından asılıvana qədər də bu sevdadan usanmadı. Mənə əlsə gəldi ki, İlham Qazaxlinin "Vətən esqi" şeirlərin oxuyandı Ə.N.Oxtay özgərlərimin əmənindən kecdi. Onun vətən duyuşlu rü-

nin mənəsi bilir. Yazdığı ilə, yaratdığı ilə həyatda yaşıarı olacağına inanır. Onun öz şeirlərini həyatı üçün manifest bilməsinin bir əsas səbəbi də budur ki, o başa düşülcəyinə, bir vaxt yaddaşlarda yaşayacağına inanır.

I.Qazaxlı həyatın təzadlı rənglərini müşahidə edə-
edə bu rəngləri təzadla qarşılaşdırın səbəbləri duya-
duya, görə-göra şair olub. Onun varlığından gələn
mənəvi tələbat düşüncələrini məhz təzadlı rənglərin
qarşılıqlasmasına səbəb olan amilləri axtarı. İşgər belə
demək mümkünse, o, təzadrlarla üzə çıxan həqiqət-
lərin axtarışındadır. İstər M.Ə.Sabirin "Mən belə əs-
rari qana bilmirem, Qanmaz olub da dayana bilmirəm"
həqiqətinə güvənəndə, istərsə də bir şair kimi
qanın, ölmülmən eleyhinə olsa da dünya həqiqətini
bərqərar etmək namən türk əsgərinin döyük gicçünü
vəsf edəndə də o, məhz təzadrların qarşılıqlası ilə
araya-ersəyo gələn həqiqətləri axtarır. I.Qazaxlı
narahat edən ən böyük səbəblərdən biri də milli dey-
yerlərin aşınmasıdır. O, Azərbaycan kimliyi deyəndə
milli xarakteri düşünür. Milli xarakter iso suni şəkildə
həyata getirilən yalancı dəyərlərin axımına məruz
qalanda, şübhəsiz, əzəlki gücünü itirir, yəni aşınur.
Və bu da I.Qazaxlı bir şair kimi daxilən narahat
edir, onu əzir, etiraza çağırır.

Ataya, anaya azaları dıqqat,
Qoyulmur böyiye, kiçiyə hörmət,
Kənar təsirlərə uyur cəmiyyət,
Get-gedə məhv olur milli dəyərlər.
İ.Qazaxının düşüncəsində milli dəyərlər ele mil-
letin emblemidir, təyinəcisi idir, bir sözle, millətin
kimliyidir. Demek, o,bir şair kimi milli dəyərləri
corcumlu özüünü, an üstüne bürücə bilir.

(Davami var)